

**DRŽAVNA AGENCIJA TREZORA
AZERBEJDŽANA**


Inovativna rešenja u upravljanju trezorskim poslovanjem

Mehman Nasibov
Rukovodilac IT Odeljenja


Begrad 2024.



Sistem trezorskog informacionog menadžmenta (TIMS)




Sistem trezorskog informacionog menadžmenta




Sistem podržava unos glavnih podataka i dnevno opredeljivanje sredstava i rashoda

Sistem trezorskog informacionog menadžmenta




Sistem podržava aktivnosti izveštavanja, analitiku i predviđanja

Sistem trezorskog informacionog menadžmenta




Sistem izveštavanja i upravljanja dokumentima za budžetske organizacije

Trezorski informacioni portal




Trezorski informacijski portal

- Centar za sertifikovanje
- Izveštavanje



Trezorski informacijski portal




- Centar za sertifikovanje
- Izveštavanje

- Prijava u sistem na osnovu elektronskog potpisa
- Upravljanje dokumentima

Trezorski informacijski portal

- Kreiranje dokumenata na portalu
- Potpisivanje dokumenata uz pomoć elektronskog potpisa *online*
- Zeleni koridor

- Centar za sertifikovanje
- Izveštavanje



- Prijava na sistem uz elektronski potpis
- Upravljanje dokumentima

Filijale trezora

	Prošli	Sadašnji	Budući
U gl. gradu	12	6	2
Širom regiona	24	12	4



Ukupan broj budžetskih organizacija 5179

U gl. gradu

Širom regiona

Centralizovano

Lokalno



Postupak kreiranja dokumenta

Budžetska organizacija

- ✓ **Kreiraj novi dokument**
 - Unesti podatke ručno
 - Otpremi iz dokumenta
- ✓ **Pregled**
 - Dodatna dokumenta
 - Izvezi u PDF
- ✓ **Potpisi dokument**
 - Potpiši elektronskim potpisom

Filijala trezora


- ✓ **Verifikuj dokument**
 - Verifikuj unete podatke
 - Verifikuj dodatne dokumente
- ✓ **Prihvati / Odbaci**
 - Pošalji u SAP
 - Odbaci
- ✓ **Odobri dokument**
 - Odobri na više nivoa
 - Proveri status dokumenta

Postupak kreiranja dokumenta

Budžetska organizacija

✓ Kreiraj novi dokument

- Unesi podatke ručno
- Otpremi iz dokumenta




Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi
XƏZİNƏDARLIĞIN İNFORMASIYA İDARƏETMƏ PORTALI

Cari təşkilat: 2728501 - Dövlət Xəzinədarlığı Agentliyi Əlaqə nömrəsi: 12345

Hesabatlar Sənəd dövriyyəsi Əlaqə Video təlimat Ödənişlər Mesajlar

Sənəd dövriyyəsi / Öhdəlik sənədi göndər / Qısa müddətli Öhdəlik

Təchizatçının VÖEN+ * Təchizatçının adı Valyuta Fond

[Excel faylı ilə əlavə et](#)  

Təchidqədi sənəd	Mal (iş və xidmətin)	Təsnifat
Adı <input type="text" value="Cadval"/> № <input type="text" value="1"/> Tarixi <input type="text" value="13.05.2024"/>	Adı <input type="text" value="təsərrüfat malları"/> Ölçü vahidi <input type="text" value="Ədəd"/> Vahidin qiyməti <input type="text" value="1200.15"/> Miqdar (həcm) <input type="text" value="1"/> Məbləğ <input type="text" value="1200,15"/>	Funksional təsnifat <input type="text" value="0113 - Mərk..."/> İqtisadi təsnifat <input type="text" value="221100 - Dəf..."/> BP-nin kodu <input type="text"/> BP-nin adı <input type="text"/>
Adı <input type="text" value="Cadval"/> № <input type="text" value="1"/> Tarixi <input type="text" value="13.05.2024"/>	Adı <input type="text" value="təsərrüfat malları"/> Ölçü vahidi <input type="text" value="Ədəd"/> Vahidin qiyməti <input type="text" value="219.63"/> Miqdar (həcm) <input type="text" value="1"/> Məbləğ <input type="text" value="219,63"/>	Funksional təsnifat <input type="text" value="0113 - Mərk..."/> İqtisadi təsnifat <input type="text" value="221100 - Dəf..."/> BP-nin kodu <input type="text"/> BP-nin adı <input type="text"/>

Ödəm

[Davam et](#)

Postupak kreiranja dokumenta

Budžetska organizacija

✓ Kreiraj novi dokument

- Unesi podatke ručno
- Otpremi iz dokumenta

✓ Pregled

- Dodatna dokumenta
- Izvezi u PDF

Cari taşkilat: 2728501 - Dövlət Xəzinədarlığı Agentliyi Əlaqə nömrəsi: 12345

Hesabatlar Sənəd dövriyyəsi Əlaqə Video təlimat Ödənişlər Mesajlar

Sənəd dövriyyəsi / Öhdəlik sənədi göndər / Qısa müddətli Öhdəlik

Yüklə
Qoşma faylı əlavə et Geri qayıt
Təsdiq et

Qısamüddətli öhdəlik sənədi № 00263

Maliyyə orqanının adı 1 sayılı Xəzinədarlıq İdarəsi Tarix 13.05.2024 Forma 14
Taşkilatın adı Dövlət Xəzinədarlığı Agentliyi
Taşkilatın XHK-nm kodu XHK 2728501 kitab 002331 vöen:1401555071

Təchizatçının VÖEN-i	Təchizatçının adı	Təsdiqədi sənədin (qaima, hesab/faktura, ştat cədvəli, akt və s.)			Mal (iş və xidmətin)					Təsnifat						
		adı	№	tarixi	adı	Ölçü vahidi	Miqdar, həcm	Vahidin qiyməti	Məbləğ	Valyuta	Fond	F.T.	İqtisadi təsnifat	BP-nm kodu	BP-nm adı	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasarrüfat malları	Ədəd	1	1200.15	1200.15	AZN	1	0113	221100			
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasarrüfat malları	Ədəd	1	219.63	219.63	AZN	1	0113	221100			
Cəmi :		Min Dörd Yüz On Doqquz Manat 78 Qəpik							1419.78							

Postupak kreiranja dokumenta

Budžetska organizacija

✓ Kreiraj novi dokument

- Unesi podatke ručno
- Otpremi iz dokumenta

✓ Pregled

- Dodadni dokument
- Izvezi u PDF

✓ Potpiši dokument

- Potpiši elektronskim potpisom

Cari təşkilat: 2728501 - Dövlət Xəzinədarlığı Agentliyi Əlaqə nömrəsi: 12345

Hesabatlar Sanad dövriyyəsi Əlaqə Video təlimat Ödənişlər Mesajlar

Sənəd dövriyyəsi / Öhdəlik sənədi göndər / Qısa müddətli Öhdəlik

Yüklə
Qoşma faylı əlavə et

Geri qayıt
Təsdiq et

Maliyyə orqanının adı _____ 1 sayılı Xəzinədarlıq İdarəsi
Təşkilatın adı _____ Dövlət Xəzinədarlığı Agentliyi
Təşkilatın XHK-nm kodu _____ XHK 2728501 kitab 002331 vöen: _____

Tarix 13.05.2024 Forma 14

Təchizatçının VÖEN-i	Təchizatçının adı	Təsdiqədi sənədin (qəimə, hesab/faktura, ştat cədvəli, akt və s.)			Təsnifat											
		adı	№	tarixi	Ödəniş növü	Öhdəlik növü	Öhdəlik məbləği	Öhdəlik tarixi	Öhdəlik məbləği	Öhdəlik tarixi	Öhdəlik məbləği	Öhdəlik tarixi	Öhdəlik məbləği	Öhdəlik tarixi	Öhdəlik məbləği	Öhdəlik tarixi
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	təsərrüfat malları	Ədəd	1	1200.15	1200.15	AZN	1	0113	221100			
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	təsərrüfat malları	Ədəd	1	219.63	219.63	AZN	1	0113	221100			
Cəmi :		Min Dörd Yüz On Doqquz Manat 78 Qəpik							1419.78							

Postupak kreiranja dokumenta

Pod-trezor



Verifikuj dokument

- Verifikuj unete podatke
- Verifikuj dodatne dokumente

Cari taşkilat: 1 sayılı Xəzinədarlıq İdarəsi Əlaqə nömrəsi: 12345

Hesabatlar Sənəd dövryyəsi Əlaqə Video təlimat İnzibatçı Panel Ödənişlər Mesajlar

Sənəd dövryyəsi / Gələnlər

Sənədlər: [SAP-a göndər](#) [İmtina et](#) [Yüklə](#) [Geri qayt](#)

İmzalar: MEHMAN NƏSİBOV

Qısamüddətli öhdəlik sənədi № 00263 Tarix 13.05.2024 Forma 14

Maliyyə orqanının adı 1 sayılı Xəzinədarlıq İdarəsi
Taşkilatın adı Dövlət Xəzinədarlığı Agentliyi
Taşkilatın XHK-nın kodu XHK 2728501 kitab 002331 vöen:1401555071

Təchizatçının VÖEN-i	Təchizatçının adı	Təsdiqedicisi sənədin (qaima, hesab/faktura, ştat cədvəli, akt və s.)			Mal (iş və xidmətin)					Təsnifat						
		adı	№	tarixi	adı	Ölçü vahidi	Miqdar, həcm	Vahidin qiyməti	Məbləğ	Valyuta	Fond	F.T.	İqtisadi təsnifat	BP-nin kodu	BP-nin adı	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasarrüfat malları	Ədəd	1	1200.15	1200.15	AZN	1	0113	221100			
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasarrüfat malları	Ədəd	1	219.63	219.63	AZN	1	0113	221100			
Cəmi :		Mın Dörd Yüz On Doqquz Manat 78 Qapik							1419.78							

Postupak kreiranja dokumenta

Pod-trezor

Cari təşkilat: 1 sayılı Xəzinədarlıq İdarəsi Əlaqə nömrəsi: 12345

Hesabatlar Sənəd dövryyəsi Əlaqə Video təlimat İnzibatçı Panel Ödənişlər Mesajlar

Sənəd dövryyəsi / Gələnlər

Sənədlər: [SAP-a göndər](#) [İmtina et](#) [Yüklə](#) [Geri qayt](#)

İmzalar: MEHMAN NƏSİBOV

Qısamüddətli öhdəlik sənədi № 00263 Tarix 13.05.2024 Forma 14

Maliyyə orqanının adı 1 sayılı Xəzinədarlıq İdarəsi
Təşkilatın adı Dövlət Xəzinədarlığı Agentliyi
Təşkilatın XHK-nm kodu XHK 2728501 kitab 002331 vöen:1401555071

Təchizatçının VÖEN-i	Təchizatçının adı	Təsdiqedicisi sənədin (qaima, hesab/faktura, ştat cədvəli, akt və s.)			Mal (iş və xidmətin)					Təsnifat						
		adı	№	tarixi	adı	Ölçü vahidi	Miqdar, həcm	Vahidin qiyməti	Məbləğ	Valyuta	Fond	F.T.	İqtisadi təsnifat	BP-nm kodu	BP-nm adı	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasərrüfat malları	Ədəd	1	1200.15	1200.15	AZN	1	0113	221100			
1100090021	ORION-O MMC	Cədvəl	1	13.05.2024	tasərrüfat malları	Ədəd	1	219.63	219.63	AZN	1	0113	221100			
Cəmi :		Mın Dörd Yüz On Doqquz Manat 78 Qapik							1419.78							

- ✓ Verifikuj dokument
 - Verifikuj unete podatke
 - Verifikuj dodatne dokumente
- ✓ Prihvati / Odbaci
 - Poşalji u SAP
 - Odbaci

Postupak kreiranja dokumenta

Pod-trezor

Cari taqkilat: 1 sayli Xazinadarliq Idarasi Əlaqə nömrəsi: 4044699 (daxili 194, 298, 175)

Sanəd dövriyyəsi Əlaqə Video təlimat Mesajlar


Sanəd dövriyyəsi / Gələnlər

Təsdiq et İmtina et Geriyə qaytar Bax Yüklə

Kod	Status	Büdcə taqkilatı	Öhdəlik/MAS nömrəsi	SAP öhdəlik/MAS nömrəsi	Sənədin növü	Daxilolma tarixi	Daxilolma tarixi	İcrə tarixi
3232700	İcrə olunur	2018521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 11:18:58		
3232692	İcrə olunur	2018521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 11:18:01		
3232609	Yeni	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 11:16:55		
3232602	İcrə olunur	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:58:58		
3232574	İcrə olunur	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:56:28		
3232574	İcrə olunur	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:49:30		
3232573	İcrə olunur	2078521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:49:14		
3232554	İcrə olunur	2018516-Prezidentin II - Pansionat			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:45:16		
3232551	İcrə olunur	2018516-Prezidentin II - Pansionat			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:44:57		
3232545	İcrə olunur	2078521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:43:55		
3232545	E-qaimələri tam təqdim edilməyib!	2078521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:42:00		21.05.2024 11:42:54
3232545	İcrə olunur	2078521-DIN Maddi-Texniki Tam Bil			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:36:02		
3232506	İcrə olunur	2098517-IN(Beyn.tad) AZPROMO			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:34:57		
3232494	İcrə olunub	2018507-ARP-nin İşlər İdarəsi - Avtopark			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:33:09		21.05.2024 11:17:20
3232482	İcrə olunur	2098507-Infrastruktur və İqamə İdarəsi			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:30:28		
3232469	İcrə olunur	2098507-Infrastruktur və İqamə İdarəsi			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:26:49		21.05.2024 11:06:32
3232468	İcrə olunur	2018516-Prezidentin II - Pansionat			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:26:25		
3232449	İcrə olunur	2118506-Övliat Vergi Xidməti			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:19:40		
3232432	İcrə olunur	2478512-14 sayli MTCM			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 10:15:08		
3232328	İcrə olunur	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 09:52:21		
3232321	İcrə olunur	2098504-Tikinti Təchizat Birliyi MMC			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 09:50:02		21.05.2024 11:01:04
3232295	İcrə olunub	2078524-DIN-nin Komendant Xidməti			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 09:42:26		21.05.2024 11:47:28
3232243	İcrə olunub	2028501-AR Nazirlik Kabinetinin II			Qsamüddətli öhdəlik sanadı (Forma-14)	21.05.2024 09:19:58		21.05.2024 11:15:56

- ✓ Verifikuj dokument
 - Verifikovanje unetih podataka
 - Verifikovanje dodatnih dokumenata
- ✓ Prihvati / Odbaci
 - Pošalji u SAP
 - Odbaci
- ✓ Odobri dokument
 - Odobri na više nivoa
 - Proveri status dokumenta

DevOps



Alati za automatizaciju

Kontrola

CI/CD

Gitlab

Kubernetes

Bezbednost

SonarQube

Hashicorp Vault

Praćenje

ELK

Kibana

Grafana

NAREDNI KORACI


Prijava na sistem

Выбор сертификата ✕

Выберите сертификат для аутентификации на eimza.dxa.gov.az:8443

Тема	Издатель	Серийный номер
МЕНМАН НƏSİBOV BA...	AZ Governing Bodi...	7FC4E13612808EC80004000...

[Данные сертификата](#) [OK](#) [Отмена](#)



digital login

X Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı sisteminə daxil olmaq üçün Digital Login-dən istifadə edirsiniz.

- SiMA** SiMA Rəqəmsal İmza ilə [i](#)
- ASAN İMZA** Asan İmza ilə [i](#)
- SiMA Token** SiMA Token (Elektron İmza) ilə [i](#)
- İ** İdentifikasiya nömrəsi ilə [i](#)
- BSXM** BSXM Elektron İmza ilə [i](#)

Sistem razmene finansijskih dokumenata



Azərbaycan Respublikası Maliyyə
Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi
**MALİYYƏ SƏNƏDLƏRİNİN
ELEKTRON MÜBADİLƏSİ**

Bütün Sənədlər

Bank təminatları

eMüqavilə

→ Yeni

→ Müvəqqəti yadda saxlanılanlar

→ İmzalama

→ Təsdiq olunmuşlar

→ İmtina edilmişlər

→ Hamısı

→ Arxiv olunmuş

eAkt

İnzibatçı



ƏSƏDOV EMİN (MÜHASİB)

(Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi)

ÇIXIŞ

eMüqavilə / Müvəqqəti yadda saxlanılanlar




Müqavilə №	Sifarişçinin adı	İcraçının adı	Müqavilə tarixi	Müqavilənin bitmə tarixi	İmzalandığı yer	Status	Əməliyyatlar
Myeni_03	Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi	'Novum' Məhdud Məsuliyyətli Cəmiyyət	24.04.2022	11.04.2028	Bərdə	Müvəqqəti yadda saxlanılan	
1234756789	Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi	'Novum' Məhdud Məsuliyyətli Cəmiyyət	06.04.2020	30.12.2026	Bakı	Müvəqqəti yadda saxlanılan	

< 1 >

10

Poslovna inteligencija (PI)

Bank	short_na...	Amount 2024	Amount 2023	Amount Growth, %	Transactions 2024	Transactions 2023	Transactions Growth, %
Totals		51,958,048	182,772,899	-71.6%	13,585	43,181	-68.54%
Premium Bank		22,326,815	117,994,760	-81.1%	2,537	8,732	-70.95%
Azər-Türk Bank		18,308,759	17,735,161	3.2%	6,517	14,385	-54.70%
AFB Bank		5,937,021	37,627,444	-84.2%	791	4,235	-81.32%
Ziraat Bank		3,280,006	1,495,498	119.3%	322	269	19.70%
Kapital Bank		781,124	3,947	19689.1%	1,444	83	1639.76%
Bank Respublika		537,598	1,646,658	-67.4%	394	1,897	-79.23%
Turanbank		312,060	414,117	-24.6%	440	428	2.80%
Melli Iran Bankı (Bakı)		188,657	872,321	-78.4%	62	424	-85.38%
Rabitabank		98,063	297	32873.6%	29	12	141.67%
ACCESS Bank		73,617	27,037	172.3%	30	44	-31.82%
BTB		60,281	4,447	1255.4%	671	127	428.35%
Xalq Bank		38,191	70,533	-45.9%	70	216	-67.59%
UniBank		10,241	3,249	215.2%	92	73	26.03%
Beynəlxalq Bank		4,328	11,522	-62.4%	166	117	41.88%
Yelo Bank		1,006	199	405.1%	11	4	175.00%
Bank Avrasiya		143	304	-53.0%	7	8	-12.50%
Yapı Kredi Bank		136	18	655.6%	2	1	100.00%
Paşabank		0	14,457	-100.0%	0	216	-100.00%
Naxçıvanbank		0	141,872	-100.0%	0	40	-100.00%
Muğanbank		0	775,681	-100.0%	0	7,485	-100.00%
Günaybank		0	3,933,377	-100.0%	0	4,385	-100.00%



HVALA VAM

NA PAŽNJI!